

*Naxçıvan Muxtar Respublikası Mərkəzi
Seçki Komissiyasının 08 fevral 2021-ci
il tarixli, SQ-04/2021-3 sayılı qərarı ilə
təsdiq edilmişdir.*

**Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına
namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə
seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi**

Q A Y D A L A R I

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə imza toplamaq məqsədilə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi qaydaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu (bundan sonra – Qanun) və bu Qaydalarla tənzimlənir.

1. İmza vərəqələrinin verilməsinə dair tələblər

1.1. Dairə seçki komissiyası tərəfindən deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə namizədin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi deputatlığa namizədin irəli sürülməsini təsdiq edən qərarın qəbul edildiyi gündən başlanır.

1.2. Namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə

imza vərəqələri verilərkən hər bir imza vərəqəsinin yuxarı sağ küncü dairə seçki komissiyasının möhürü ilə təsdiqlənməlidir. İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.

1.3. İmza vərəqələri “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa 1 və 2 sayılı əlavələrdə göstərilən formada hazırlanır.

1.4. Namizədə və ya səlahiyyətli nümayəndəyə imza vərəqələri verilərkən 2 nüsxədən ibarət akt (Qaydalara 1 sayılı əlavə) tərtib edilməlidir. Tərtib olunmuş akt dairə seçki komissiyasının sədri, namizəd və ya səlahiyyətli nümayəndə tərəfindən imzalanır və dairə seçki komissiyasının möhürü ilə təsdiqlənir.

1.5. İmza vərəqələrinin qəbul edilməsi haqqında aktda namizədin və ya səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı, verilən imza vərəqələrinin sayı və forması, habelə digər məlumatlar göstərilməlidir.

1.6. Tərtib edilmiş akt imzalanaraq möhürləndikdən sonra onun bir nüsxəsi dairə seçki komissiyasında qalır. Digər nüsxəsi isə verilən imza vərəqələri ilə birlikdə namizədə və ya səlahiyyətli nümayəndəyə təqdim edilir.

Qaydalara 1 sayılı əlavə

**Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə
deputatlığa namizədlərin müdafiəsi məqsədilə seçici
imzalarının toplanması üçün imza vərəqələrinin
verilməsi haqqında**

A K T

“ _____ ” _____ 20__ il
(rayon, şəhər, qəsəbə, kənd) Saat _____

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə _____
saylı, _____ seçki dairəsindən namizəd irəli sürülmüş
(seçki dairəsinin adı)
_____ müdafiəsi məqsədilə seçici imzalarının
(soyadı, adı, atasının adı)
toplanması üçün "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə
seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun
_____ sayılı əlavəsinə uyğun hazırlanmış _____
(sözlə)
_____ sayılı imza vərəqəsi namizədə (səlahiyyətli nümayəndəyə)
(rəqəmlə)
_____ verildi.
(soyadı, adı, atasının adı)

**Dairə seçki komissiyasının
sədri**

M.Y.

_____ (imza) _____ (inisialı və soyadı)

Deputatlığa namizəd

və ya

_____ (imza) _____ (inisialı və soyadı)

Səlahiyyətli nümayəndə

(təmsil etdiyi siyasi partiya, siyasi
partiyaların bloku və ya namizəd
barədə məlumat göstərilməklə)

_____ (imza) _____ (inisialı və soyadı)

Qeyd: Akt 2 nüsxədə tərtib edilməklə dairə seçki komissiyasının möhürü ilə təsdiqlənir.